

Təhsil Nazirliyi - "Clarivate Analytics" etibarlı tərəfdas kimi

5 illik məhsuldar əməkdaşlığın artan dinamikası

Oruc MUSTAFAYEV

Məlumdur ki, qloballaşan dünyada ölkələrin sürətli inkişafını təmin edən əsas faktorlardan biri kimi elmi tədqiqatlar, elmi tədqiqat məhsullarının kommersiyaladırılmasına xüsusi önəm verilir. Buna görə də keyfiyyətli elmi məhsulların hazırlanması hazırda ali təhsil müəssisələri arasında prioritet vəzifələrdən biri kimi durur. Bu zərureti nəzərə alan Təhsil Nazirliyi Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə nail olmaq üçün 2015-ci il dekabrın 22-də Thomson Reuters (indiki "Clarivate Analytics") şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Nəticədə Azərbaycanın 40 ali təhsil müəssisəsi "Web of Science®" elmi platformasına çıxış əldə edib. 2018-ci il 5 dekabr tarixində isə Təhsil Nazirliyi ilə "Clarivate Analytics" şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığı dair müqavilə imzalanıb. Hazırda "Clarivate Analytics" ilə əməkdaşlıq bu razılaşma üzrə davam etdirilir. Ümumiyyətlə, "Clarivate Analytics" (Thomson Reuters) ilə 5 illik məhsuldar əməkdaşlıq Azərbaycanda elmin inkişafına güclü təkan verib, beynəlxalq əməkdaşlığın inkişafına, yerli tədqiqatçıların nəşrlərinin sayının artmasına imkan yaradıb.

100 ildən artıq dövrü əhatə edən etibarlı məlumat sistemi

Qeyd edək ki, Web of Science bazasının arxiv 100 ildən artıq bir dövrü əhatə edir. Web of Science™ elmin müxtəlif istiqamətləri üzrə yalnız informasiyanı toplamaqla deyil, həmçinin elmi informasiyanı emal etmək, onu vacibliklə və mühiürlülik baxımından prioritetləşdirməklə də maşquldur. Məhz bu cəhət platformanın digər informativ elmi bazalardan fərqləndirən əsas xüsusiyyət hesab edilir. Belə ki, Web of Science-də məqalələrin üçün istinadlar, jurnallar üçün impakt faktor (JIF), alimlər üçün indeks Hirşa (hindex) hesablanır.

Bu məlumat bazasına elmin müxtəlif istiqamətləri üzrə 21000+ jurnal (onlardan 12000 impakt faktorludur), 200000+ elmi konfrans materialları, 90000+ elmi monoqrafiyalardır. Elmi jurnalların seçimi müstəqil redaktorlar heyəti tərəfindən sərt prosedur vasitəsilə həyata keçirilir. Maraqlar münəqşisinin karşısını almaq və obyektiv seçimini təmin etmək üçün bu heyət həq bir digər kommersiya və ya publikasiya fəaliyyəti ilə məşğul olmur. Bazanın məzmunu gündəlik olaraq yenilənilir. Hazırda burada 78 milyondan çox elmi publikasiya, 1,7 milyard məqalə üzrə bibliografiyaya istinad, 120 ildən çox publikasiya və istinad məlumatları yer almışdır.

Təhsil Nazirliyi və "Clarivate Analytics" arasında "Web of Science" bazası üzrə əməkdaşlıq çərçivəsində Web of Science™ bazasına daxil olan nəşrlərin sayına görə Cənubi Qafqaz ölkələrinin nəticələri (2010-2019) ölkəmizin xeyrinədir. "Web of Science®" bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan Web of Science indeksli elmi tədqiqat işlərinin ümumi çəkisi və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerde qərarlaşır.

Web of Science elmi bazasında

2019-cu il Azərbaycan üzrə 1745 elmi tədqiqat işi qeydə alıb. Qeyd edək ki, analoji rəqəm Ermenistan üçün 1403, Gürçüstən üçün isə 1313 təşkil edib. Başa vurduğumuz 2020-ci ildə də bu dinamika qorunub saxlanılıb. Belə ki, 2020-ci il üzrə ilkən olaraq bazaya yerləşdirilən nəşrlərə əsaslanaraq, qeyd etmək olar ki, hələ də Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Azərbaycanda son aylar ərzində 816, Gürçüstəndə 673, Ermənistanda isə 643 elmi publikasiya nəşr edilib.

Digər mühüm gösterici Normallaşmış İstinadNüfuzu Kategoriyası (Category Normalized Citation Impact) üzrə da Azərbaycanın nəticələri diqqətənlidir. Bu kategoriyası Web of Science™ bazasında yerləşen müxtəlif sahələrin publikasiyalarını müqayisə etməye imkan verir. Bu kategoriyası ölkə və təşkilatların elmi publikasiya aktivliyinin deyərləndirilməsində tətbiq edilir. Azərbaycan üzrə bu göstərici 0,85-dir. Bu göstəriciyə görə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Qazaxstan kimi ölkələrdən qabaqdır.

Məlumdur ki, müxtəlif elm sahələri üzrə olan jurnalların impakt faktor göstəricisinə görə kvartillər böülünməsi onları daha səməralı müqayisəsinə imkan verir. Bir qayda olaraq 1-ci (Q1) və 2-ci (Q2) kvartillər üzrə olan jurnallar ən nüfuzlu jurnallar hesab edilir. 2015-2019-cu illər ərzində Azərbaycan alimlərinin Q1 və Q2 kategoriyalı jurnallarında publikasiyalarının artım dinamikası müşahidə edilir. Dövr ərzində ən yüksək nəticə - 470 publikasiya 2019-cu ildə müşahidə edilib.

Azərbaycanın Web of Science Core Collection-da əsas göstəriciləri

Azərbaycanın Web of Science™ bazasında olan bütün publikasiyalarının ümumi çəkisi və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerde qərarlaşır.

Web of Science elmi bazasında

sahəsi üzrə ən çox istinad edilən (Highly Cited in Field), 3-ü isə sahəsi üzrə ən populyar tədqiqatdır (Hot Papers in the Field).

2014-cü ildə Web of Science Core Collection-da Azərbaycan üzrə 1 jurnal qeydə alımb. Hazırda Web of Science bazasında 7 elmi jurnal və 1 konfrans materialları indeksləşdirilib. Konfrans materialları, eləcə də bu jurnalların 4-ü müxtəlif ali təhsil müəssisələrinə aiddir.

Ali təhsil müəssisələri üzrə dövri dinamikanın təhlili

"Clarivate Analytics" ilə əməkdaşlığı başlanğıcının nəticəsi olaraq regionda ilk dəfə Azərbaycanda bütün universitetlər üçün Web of Science™ platformasında təşkilat profili yaradılıb. Təşkilat profili 20 milyondan çox istifadəçi üçün elmi biznes kartı rolunu oynayır. Bu, yerli təhsil qurumlara öz təşkilatları barədə geniş bibliometrik məlumatları rahatlıqla əldə edərək, analiz etməyə imkan yaratır.

Web of Science™ bazasında bütün profilər manual olaraq yaradılır və müxtəlif dövrlərdə jurnalarda fərqli formada affiliasiya olunan eyni qurumların elmi məqalələri bir yera toplanırlar (messelen, Bakı Dövlət Universitetinin adı müxtəlif jurnalda təsvirdən, fərqli dövrlərdə 30 müxtəlif formada qeydə alımb).

Universitetlərimizin beynəlxalaq bazada publikasiya artımı

Web of Science™ bazasında Azərbaycan ali təhsil müəssisələri tərəfindən çap olunan publikasiyaların artım dinamikası da müsbətdir. Azərbaycan ali təhsil müəssisələri tərəfindən Web of Science™ bazasında qeydə alınan publikasiyaların sayı 2019-cu ildə en yüksək həddə çataraq 953 olub. Bu göstərici 2015-ci ildə 305 idi. Beləliklə, son 5 ildə 3 dəfədən çox artım müşahidə edilib.

Digər tərəfdən, impakt faktorlu jurnalda ali təhsil müəssisələri tərəfindən çap olunan məqalələrin sayı 2019-cu ildə rekord həddə çataraq 439 olub. Bu rəqəm 2015-ci ildə 168 idi. Beləliklə, son 5 ildə imfakt faktorlu jurnalda olan ali məktəblərimiz tərəfindən qeydə alınan publikasiyaların sayında 2,5 dəfədən çox artım müşahidə edilib.

Qeyd edək ki, 2019-cu ildə Web of Science™ bazasında ümumilikdə ali təhsil müəssisələrimiz tərəfindən 953 məqalə qeydə alımb ki, bu məqalələrin 46%-i impakt faktorlu jurnalların payına düşüb.

Digər tərəfdən, Azərbaycanda ali təhsil müəssisələri tərəfindən çap olunan publikasiyaların dinamikasında da irəliyəş var. 2019-cu il üzrə respublika üzrə ümumi publikasiya çəkisinin texminən 53%-i ali təhsil müəssisələrinin payına düşüb. Ölkə kontekstində ali təhsil müəssisələrinin və AMEA-nın son 6 ilde publikasiya aktivliyinin müqayisəsi



təhlilinə əsasən 2014-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayı 2 dəfədən çox üstələyirdi, 2020-ci ildə rəqəmlər universitetlərin xeyrinə dəyişib.

Universitetlərin fəallığı

"Clarivate Analytics" ilə əməkdaşlığı Azərbaycan universitetlərinin Web of Science bazasında publikasiyalarının sayında da özünü göstərib. Bunu, 2020-ci ildək Web of Science™ bazasında indeksləşmiş bütün publikasiyaların sayına əsasən on çox elmi iş çap etmiş 10 ali təhsil müəssisəsinin siyahısından da görəmək olar.

2015-2020-ci illər publikasiya aktivliyinə görə yerli ali təhsil müəssisələrinin sıralaması: 2019-cu ildə Bakı Dövlət Universiteti (73 elmi iş), UNEC (215 elmi iş), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (136 elmi iş), Xəzər Universiteti (48 elmi iş), Tibb Universiteti (48 elmi iş) və Azərbaycan Dövlət Pedagoji Universiteti (42 elmi iş) on çox elmi nəşr generasiya edən ali təhsil müəssisələridir. Elmi məhsuldarlığın artım dinamikasına görə isə UNEC xüsusiələrə förləməkdər. Belə ki, 2018-ci ildə müqayisədə 2019-cu ildə UNEC-də nəşr aktivliyi 5 dəfədən çox artmışdır.

Son 5 il üzrə nəşrlərin ümumi sayına görə (1406) BDU digər universitetləri xeyli qabaqlayır. Belə ki, 2-ci yerdə olan ADNSU-nun göstəricisi 409-dur.

Azərbaycan universitetlərinin Q1 və Q2 jurnalları üzrə publikasiya seviyyəsinə gəlince, 2015-ci ildə Q1 və Q2 indeksli jurnalda 71 məqalə çap edilmişdir, bu rəqəm 2019-cu ildə 178 olub. Bu isə 2,5 dəfədən çox artım deməkdir.

Azərbaycan ali təhsil müəssisələri tərəfindən çap edilən elmi işlərin "Top 1%" göstəricisi üzrə artım dinamikasında da müsbət tendensiya mövcuddur. Belə ki, universitetlərimiz tərəfindən çap edilən və Web of Science bazasında öz sahəsi üzrə ən çox istinad edilən 1% məqalələr arasına daxil olan məqalələrin sayı 2015-ci il ələ müqayisədə artmışdır (2015-ci il 0 məqalə, 2019-cu il 13 məqalə).

Xüsusi təlimlər və seminarlar

"Clarivate Analytics" şirkəti Azərbaycanda fəaliyyətə başlayandan, 5 il ərzində müxtəlif ali təhsil müəssisələrinin akademik heyeti üçün 100-den artıq xüsusi təlim və seminarlar təşkil edilib. Ümumilikdə, bu təlimlər 2000 nəfərdən çox tədqiqatçı, alim və inzibati heyət işlərindən təşkil edilib. Azərbaycanda 100-ə yaxın tədqiqatçı "Clarivate Analytics" tərəfindən təşkil edilən 2 günlük beynəlxalq sertifikasiya programını tamamlayaraq, bibliometrik təlimləri keçmək hüququ əldə edib. Təlimlər Azərbaycanın müxtəlif bölgələrində (Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran) yerləşən ali təhsil müəssisələrini və AMEA-nın son 6 ilde publikasiya aktivliyinin müqayisəsi

Bazanın məzmunu gündəlik olaraq yenilənir. Hazırda burada 78 milyondan çox elmi publikasiya, 1,7 milyard məqalə üzrə bibliografiyaya istinad, 120 ildən çox publikasiya və istinad məlumatları yer almışdır.

"Web of Science®" bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan Web of Science indeksli elmi tədqiqat işlərinin ümumi çəkisi nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşır.

"Clarivate Analytics" ilə əməkdaşlığı başlanğıcının nəticəsi olaraq regionda ilk dəfə Azərbaycanda bütün universitetlər üçün Web of Science™ platformasında təşkilat profili yaradılıb. Təşkilat profili 20 milyondan çox istifadəçi üçün elmi biznes kartı rolunu oynayır. Bu, yerli təhsil qurumlara öz təşkilatları barədə geniş bibliometrik məlumatları rahatlıqla əldə edərək, analiz etməyə imkan yaratır.

Web of Science™ bazasında Azərbaycan ali təhsil müəssisələri tərəfindən çap olunan publikasiyaların artım dinamikası da müsbətdir. Azərbaycan ali təhsil müəssisələri tərəfindən Web of Science™ bazasında qeydə alınan publikasiyaların sayı 2019-cu ildə ən yüksək həddə çataraq 953 olub.

Digər tərəfdən, impakt faktorlu jurnalda ali təhsil müəssisələrinin tərəfindən çap olunan məqalələrin sayı 2019-cu ildə rekord həddə çataraq 439 olub. Bu rəqəm 2015-ci ildə 168 idi. Beləliklə, son 5 ildə imfakt faktorlu jurnalda olan ali məktəblərimiz tərəfindən qeydə alınan publikasiyaların sayı 2019-cu ildə ən yüksək həddə çataraq 953 olub.

Digər tərəfdən, impakt faktorlu jurnalda ali təhsil müəssisələrinin tərəfindən çap olunan məqalələrin sayı 2019-cu ildə rekord həddə çataraq 439 olub. Bu rəqəm 2015-ci ildə 168 idi. Beləliklə, son 5 ildə imfakt faktorlu jurnalda olan ali məktəblərimiz tərəfindən qeydə alınan publikasiyaların sayı 2019-cu ildə ən yüksək həddə çataraq 953 olub.